

2021

Direktor vəzifəsinə işə qəbul  
üzrə keçiriləcək  
onlayn müsahibələr üzrə  
REQLAMENT



- Yeni növ koronavirus infeksiyasının (COVID-19) yayılması və mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi onlayn formatda Microsoft Teams platforması vasitəsilə təşkil ediləcək.
- Müsahibələr 4 kateqoriya üzrə həyata keçiriləcək, vakant yerlər üçün müəyyən edilmiş keçid balı nəzərə alınmaqla namizədlər müsahibəyə dəvət olunacaq. Hər namizəd müsahibədə 1 dəfə iştirak edə bilər.
- Müsahibə keçirilməmişdən öncə namizədlərin şəxsi kabinetlərinə müsahibədə iştirak edəcəkləri tarix (gün və saat) və yer barədə məlumat göndəriləcək. Namizədlər təhsil haqqında sənəd və ona əlavə, əmək kitabçası ilə birlikdə müsahibənin keçiriləcəyi binaya gəlməlidirlər. Onlayn müsahibədə iştirak etməyən və ya qeyd olunan sənədləri təqdim etməyən namizədlər müsahibə mərhələsində iştirakdan imtina etmiş hesab olunacaq.
- Hər bir namizədlə müsahibə fərdi qaydada 20 dəqiqə müddətində, namizədin razılığı ilə videoçəkiliş aparılmaqla keçirilir. Namizədlərə verilən suallar konkret, aydın olmaqla namizədin nəzəri biliklərinin, idarəetmə bacarıqlarının, dünyagörüşü və şəxsi keyfiyyətlərinin yoxlanılması üçün verilir. Müsahibə Azərbaycan Respublikasının dövlət dilində aparılır.
- Namizədə verilən suallar və tapşırıqlar aydın olmadıqda, namizədin həmin sualları və tapşırıqları aydınlaşdırmaq hüququ vardır. Namizədin bilik səviyyəsinin qiymətləndirilməsi əvvəlcədən elan edilmiş müsabiqə proqramı əsasında həyata keçirilir. Bilik səviyyəsinin qiymətləndirilməsi məqsədi ilə namizədə proqramdan kənar sualların verilməsi yolverilməzdir.
- Müsahibə komissiyasının hər bir üzvü namizədin vakant vəzifəyə uyğunluğunu aşağıdakı meyarlara əsasən qiymətləndirir:
  - **Peşə üzrə nəzəri bilikləri** – namizədin müsabiqə proqramı üzrə bilikləri;
  - **İdarəetmə bacarıqları** – namizədin nəzəri biliklərini tətbiqetmə bacarığı
  - **Ümumi dünyagörüşü və şəxsi keyfiyyətlər** – namizədin dünyada (ölkədə) və cəmiyyətdə baş verən mühüm hadisələrə dair məlumatlılığı, həmin hadisələrə dair fikirləri, namizədin məsuliyyətliliyi, məqsədyönlülüyü, dürüstlüyü, emosional sabitliyi, özünütənqid, nüfuzetmə, qərarvermə, təhliletmə, ünsiyyətqurma bacarıqları.
- **Namizədlər aşağıdakı tələblərə riayət etməlidirlər:**
  - şəxsi səhifədə qeyd olunan vaxtdan 15 dəqiqə öncə müsahibə keçiriləcək binaya gəlmək;
  - müsahibəyə gələrkən tələb olunan sənədləri gətirmək;
  - komissiyasının üzvlərinin suallarını sonadək dinləmək.

***Müsahibədə yolverilməzdir:***

- Namizədlərin və ya komissiya üzvlərinin müsahibədən video-görüntünü və ya şəkil qeydə alması, paylaşması;
- Müsahibə komissiyasının namizədlərə müsabiqə proqramından və müsahibədə yoxlanılacaq meyarlardan kənar suallar verməsi.